


Övladınız narahat uşaqdır?



- 1) Övladınız tez-tez qorxulu yuxular görür ?
 - Bəli
 - Xeyr
- 2) Tanımadığı insanların arasında utanırmı?
 - Bəli
 - Xeyr
- 3) Yüngül işdən belə tez yorulur?
 - Bəli
 - Xeyr
- 4) Övladınızın diqqəti tez-tez yayınır?
 - Bəli
 - Xeyr

5) Gözləmək hissi onu çox həyəcanlandırır?

- Bəli
- Xeyr

6) Övladınız evdə tək qala bilir?

- Bəli
- Xeyr

7) Onun rəsmləri tünd rənglər və qorxulu süjetlərdən ibarətdir?

- Bəli
- Xeyr

8) Övladınızın həyəcan hissi qaytarmaq, əllərin tərləməsi, titrətmə və ya qızdırma ilə müşayiət olunur?

- Bəli
- Xeyr

9) Onun stul və ya oturacaqla problemi var?

- Bəli
- Xeyr

10) Boş şeylərə görə övladınız tez-tez həyəcanlanır?

- Bəli
- Xeyr

11) O, yeni işi başlamağa qorxurmu?

- *Bəli*
- *Xeyr*

12) *Övladınız qaranlıqdan qorxur?*

- *Bəli*
- *Xeyr*

13) *Onun son dərəcə gərgin və kompleksli olması sizi narahat edir?*

- *Bəli*
- *Xeyr*

14) *Çətinliklə yuxuya gedir?*

- *Bəli*
- *Xeyr*

15) *Yaşlıları ilə ünsiyyət qurmaqda çətinlik çəkir?*

- *Bəli*
- *Xeyr*

16) *Çox sadəlövhdür?*

- *Bəli*

- Xeyr

17) Əgər övladınız həll edəcəyi məsələnin qiymətləndiriləcəyini düşünürsə çox narahat olur?

- Bəli
- Xeyr

18) Yeməyi həmişə böyük iştaha ilə yeyir?

- Bəli
- Xeyr

19) Öz gücünə əmindir?

- Bəli
- Xeyr

20) Göz yaşlarını tez-tez saxlaya bilmir...

- Bəli
- Xeyr

Bəli cavabı çox olan

Övladınız müxtəlif situasiyalarda həyacan və gərginlik keçirir. Çox vaxt bu həyacan əsəb sistemi ilə əlaqəli olur. Bu narahatçılıq dərslərini qavramağa və ona cəmiyyətdə hər hansı bir yer tutmağa mane ola bilər. Uşaq

psixoloquna müraciət etsəniz yaxşı olar. Bu yolla siz övladınızla bağlı digər ciddi problemlərin yaranmasının qarşısını alacaqsız.

Xeyr cavabı çox olan

Sizin övladınız stresslərə tab gətirə bilir. O, həm fiziki, həm də psixoloji baxımdan çox güclüdür.

Bərabər cavablar

Övladınızın halları sizi qıcıqlandırmasın. Çalışın ona kömək edəsiniz. Bu zaman övladınızda özünəəminlik hissi yaranacaq. Onu tərifləməyə də çəkinməyin.